

## Modulların spesifikasiyası

<b>Modulun adı: IKT-dən istifadə</b>
<b>Modulun kodu: 1</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə işlə əlaqəli məlumatları tapmağı, qiymətləndirməyi və idarə etməyi, müxtəlif müvafiq mediadan istifadə etməklə peşəkarcasına əlaqə qurmağı və əməkdaşlıq etməyi, peşəkar rəqəmsal məzmun hazırlamağı, informasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etməyi və texnologiyadan istifadə etməklə problemləri həll etməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: İnternetdə məlumatları tapmağı, qiymətləndirməyi və idarə etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Müvafiq məlumat göstəricilərini (verilənlər), məlumat və rəqəmsal məzmunu müəyyən edir.
2. Müvafiq məlumat göstəricilərinin, məlumat və rəqəmsal məzmunun keyfiyyətini dəyərləndirir.
3. Rəqəmsal mühitlərdə məlumat göstəricilərini, məlumatları və rəqəmsal məzmunu idarə edir.
<b>Təlim nəticəsi 2: Sosial media vasitələrindən istifadə edir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Müvafiq rəqəmsal texnologiyalar vasitəsilə peşəkarcasına işləyir.
2. Müvafiq rəqəmsal texnologiyalardan istifadə etməklə məlumat göstəricilərini, məlumat və rəqəmsal məzmunu paylaşır.
3. Rəqəmsal texnologiyalar vasitəsilə öz işlərini yerinə yetirir.
4. Müvafiq rəqəmsal texnologiyalar vasitəsilə peşəkarcasına davranır.
5. Peşəkar şəbəkə vasitəsilə ünsiyyət qurur.
6. Rəqəmsal kimliyi idarə edir.
<b>Təlim nəticəsi 3: Rəqəmsal məzmun hazırlayır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Müvafiq formatlarda peşəkar rəqəmsal məzmunu hazırlayır.
2. Yeni müvafiq məzmun hazırlanması üçün mövcud rəqəmsal məzmunu inteqrasiya edərək uyğunlaşdırır.
3. Müəlliflik hüququ və lisenziyaların məlumat göstəricilərinə, məlumat və rəqəmsal məzmununa necə tətbiq edilməsini təsvir edir.

<b>Təlim nəticəsi 4: İnformasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə üsullarını tətbiq edir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Müvafiq cihazları qoruyur.
2. Şəxsi məlumat və məxfiliyi qoruyur.
3. Cihazlardan istifadə edərkən sağlamlığını qoruyur.
4. Cihazlardan istifadə edərkən ətraf mühiti qoruyur .
<b>Təlim nəticəsi 5: Sadə texniki problemləri həll edir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Müvafiq cihazları işlədərkən yaranmış texniki problemləri həll edir.
2. Texnologiyalardan istifadə etməklə işlə əlaqəli müvafiq ehtiyacları müəyyən edərək, bunların texnoloji həlli yollarını seçir.
3. Öz rəqəmsal bacarılarındakı çatışmazlıqları müəyyən edir.
4. Öz rəqəmsal bacarıqlarındakı çatışmazlıqları aradan qaldırmaq üçün inkişaf planını təqdim edir.

<b>Modulun adı: Şəxsi inkişaf və karyera planlaşdırması</b>
<b>Modulun kodu: 2</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə özünü tanımağı və şəxslərarası münasibətləri tənzimləməyi, düşünməyi, problemləri həll edərək qərarları qəbul etməyi, karyera məqsədlərini müəyyən etməyi və müasir iş axtarma və müraciət üsullarından istifadə etməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Özünü tanımağı və şəxslərarası münasibətləri tənzimləməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Stresi idarə edir və emosiyaları tənzimləyir.
2. Pozitiv düşünür və özünü qiymətləndirir.
3. Empatiya qurur və dinləyir.
4. Şəxslərarası münasibətləri effektiv idarə edir və mübahisələri həll edir.
5. İnamlı ünsiyyət qurur.
<b>Təlim nəticəsi 2: Düşünməyi və problemləri həll edərək qərarları qəbul etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Məqsədlərini müəyyənləşdirir və qərarları qəbul edir.
2. Problemləri həll edir.
3. Tənqidi və yaradıcı düşünür.
4. İcra edir və davamlılığı təmin edir.
<b>Təlim nəticəsi 3: Karyera məqsədlərini müəyyən edir və müasir iş axtarma və müraciət üsullarından istifadə etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Karyera anlayışının mənasını izah edir.
2. Karyera məqsədlərinin müəyyən edilməsi yollarını araşdırır.
3. Müasir iş axtarma və müraciət üsullarından istifadə edir.
4. Peşəkar inkişafın üsul və mərhələlərinə tətbiq edir.
<b>Modulun adı: Peşə etikas</b>

<b>Modulun kodu: 3</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə peşəkarlığın əsas prinsiplərini bilir və vaxtdan səmərəli istifadə etməyi, qrup şəklində işləməyi və iş yerində mövcud davranış qaydalarını təhlil etməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Peşəkarlıq prinsiplərini bilir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Peşəkarlıq anlayışının nə olduğunu müəyyən edir.
2. Peşəkarlığın əsas kriteriyaları izah edir.
3. Peşəkar davranışın əsas meyarlarını izah edir
4. Peşəkarlığın karyera inkişafındakı rolunu dərk edir.
<b>Təlim nəticəsi 2: Vaxtdan səmərəli istifadə etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Vaxt anlayışını və onun əhəmiyyətinin nədən ibarət olduğunu sadalayır.
2. Vaxtın idarə olunmasındakı əsas yanaşmaları təhlil edir.
3. İdarəetmə funksiyaları və vaxtın idarə olunması arasında əlaqəni izah edir.
4. Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəlləri aradan qaldırma üsullarını sadalayır.
5. Fərdi vaxt planlaşdırma üsullarını nümayiş etdirir.
<b>Təlim nəticəsi 3: Qrup daxilində səmərəli işləməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Öz peşəsi ilə bağlı qruplarda necə işlədiyini izah edir.
2. Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir.
3. Qrup işində öz şəxsi rolunu təhlil edir.
4. Öz peşəsi ilə bağlı qrup işində problemlərin nümunələrini nəzərdən keçirir.
5. 4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə kömək edə biləcəyini təsvir edir.
<b>Təlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Etik davranışın hansı mənanı ifadə etdiyini nümayiş etdirir.
2. İş etikası anlayışını və fərdi etik davranışların nə olduğunu izah edir.

3. Müəssisə və təşkilatlarda gündəlik etik davranış qaydalarını sadalayır.
4. Müəssisə və təşkilatlarda davranış qaydalarının idarə olunması prinsiplərini müəyyənləşdirir.

<b>Modulun adı: Sahibkarlıq</b>
<b>Modulun kodu: 4</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə sahibkarlıq ideyalarını müəyyənləşdirib qiymətləndirməyi, ideyaların həyata keçirilməsi üçün lazımı resursları müəyyənləşdirib toplamağı, və ideyaları həyata keçirilməsi yollarını göstərməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Sahibkarlıq ideyalarını, imkanlarını müəyyən etməyi və qiymətləndirməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Sahibkarlığın mahiyyətini izah edir.
2. Sahibkarlıq fəaliyyəti üçün əlində olan imkanları müəyyən edir.
3. Sahibkarlıq ideyalarını müəyyənləşdirir.
4. Sahibkarlıq ideyasını qiymətləndirir.
<b>Təlim nəticəsi 2: Sadə biznes layihəsini hazırlayır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Biznes planının məqsəd və strukturunu izah edir.
2. Marketing planını hazırlayır.
3. Satış və insan resurslarını planlaşdırır.
4. İnvestisiya və maliyyə planını hazırlayır.
5. Büdcəni planlaşdırır.
6. Qeyri-müəyyənlik və risk hallarında necə qərar qəbul edəcəyini təsvir edir.
<b>Təlim nəticəsi 3: Sahibkarlıq ideyalarını necə həyata keçirməli olduğunu göstərir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yaradılan müəssisənin hüquqi məsələlərini təsvir edir.
2. Sahibkarlıq prosesində başqaları ilə səmərəli əməkdaşlıq üçün nə edəcəyini təsvir edir.
3. Biznes plan hazırlanmasından sonrakı addımlarını müəyyən edir.

<b>Modulun adı: Fiziki tərbiyə</b>
------------------------------------

<b>Modulun kodu: 5</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modul tamamlandıqdan sonra tələbə tərbiyəvi prosesdə sağlamlığın yüksəldilməsi, peşə xəstəliklərinin qarşısının alınması, pis vərdişlər, fərdi fiziki inkişaf və sağlam fiziki həyat haqqında zəruri məlumatı biləcək və dövlət standartında müvafiq təlimlərlə nəzərdə tutulan fiziki standartları yerinə yetirmək üçün fərdi olaraq seçilmiş kompleks sağlamlıq və gimnastika məşğələlərini həyata keçirməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Hərəkəti vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişaf etdirici təsirini izah edir.
2. Hərəkətlərin icra şəraiti və icra üsulunun təkmilləşdirilməsi barədə müzakirə aparır.
3. Şəxsiyyətin hormonik inkişafını təsvir edir.
4. Fiziki tərbiyə üzrə nəzəri bilikləri izah edir.
<b>Təlim nəticəsi 2: Fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgə fəaliyyət bacarıqları nümayiş etdirir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Aktiv hərəkətlərlə bağlı bacarıq və vərdişlərini nümayiş etdirir.
2. Aktiv hərəkətlərin icrasında əlverişli üsullarından istifadə edir.
3. Aktiv hərəkətlərinə nəzarət edir.
4. Şəraitə uyğun ilkin tibbi yardım göstərir.
5. Bərpaedici vasitələrdən səmərəli istifadə edir.
<b>Təlim nəticəsi 3: İdman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Fiziki hazırlığını artırmaq üçün aktiv hərəkətlərdən və xüsusi vasitələrdən müntəzəm istifadə edir.
2. Yaş qrupuna müvafiq hərəkətlərə qadir olduğunu nümayiş etdirir.
3. Hərəkətlərin icrası zamanı əlverişli metodlar tətbiq edir.
4. Aktiv hərəkətlərə qadir olduğunu nümayiş etdirir.

<b>Modulun adı: Kənd təsərrüfatı tikililəri</b>
<b>Modulun kodu: 6</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu bitirdikdən sonra tələbə kənd təsərrüfatında istifadə edilən binaların növlərini, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq təsərrüfatı üçün tövlə tiplərini biləcək, kənd təsərrüfatı müəssisələrində mövcud tikililərdə

quraşdırılmış istehsal texnikasından istifadə etməyi, onları yararlılıq səviyyəsinə uyğun qiymətləndirməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1. Kənd təsərrüfatı tikililəri və onların istehsal prosesində rolu haqqında bilir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Kənd təsərrüfatında istifadə edilən bina, anbar, digər tikililərin növlərini və onların funksiyalarını vurğulayır.
2. İribuynuzlu heyvandarlıq üçün tövlə tipləri və onların xüsusiyyətlərini izah edir.
3. Xırdabuynuzlu heyvandarlıq üçün tövlə tipləri və onların xüsusiyyətlərini qeyd edir.
4. Quşçuluq təsərrüfatları üçün tövlə tipləri və onların xüsusiyyətlərini sadalayır.
<b>Təlim nəticəsi 2: Heyvandarlıqda istifadə edilən tövlədaxili texnika haqqında məlumatları bilir və onlardan istifadə etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Sağım binasının bölmələri və onların funksiyaları haqqında məlumat verir.
2. Sağım texnikası haqqında bilikləri tətbiq edir.
3. Sağım robotu və mobil sağım texnikası vasitəsilə sağım aparır.
4. Yemləmə texnikası ilə əlaqədar işləmə mexanizmlərini nümayiş etdirir.
5. Peyin təmizləmə qurğularından və tövlələrdə havalandırma sistemlərindən istifadə edir.
<b>Təlim nəticəsi 3: Kənd təsərrüfatı bitkilərinin yükləmə və boşaltma texnikasını bilir.</b>
1. Taxıl anbarlarının xüsusiyyətlərini və onların formalarını təsvir edir.
2. Taxılın qurudulması şəraitini və havalandırma (ventilyasiya) yollarını izah edir.
3. Meyvə tərəvəz anbarları və onların iqlim şəraiti haqqında ümumi məlumatları məruzə edir.
4. Sadə və ixtisaslaşdırılmış meyvə-tərəvəz anbarlarını müqayisə edir.
5. Kartof anbarları və onların formaları haqqında məlumat verir.

<b>Modulun adı: Heyvanların anatomiyası və fiziologiyası</b>
<b>Modulun kodu: 7</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə heyvanların orqanları və onların funksiyaları, sağlamlıq vəziyyəti, zooloji təsnifat haqqında məlumat əldə edəcək,

mikroskopik təhlillər aparmağı, orqan və hüceyrələrin işində pozulmaları müəyyən edə biləcəkdir.

**Təlim nəticəsi 1: Mühüm kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası haqqında bilir və mikroskopik təhlillər aparmağı bacarır.**

**Qiymətləndirmə meyarları**

1. Skelet haqqında məlumat verir.
2. Heyvanların əzələləri haqqında danışır.
3. Orqanların yerləşməsindən bəhs edir.
4. Heyvanların anatomiyasına dair mikroskopik təhlillər aparır.

**Təlim nəticəsi 2: Qan dövrəni və tənəffüs sistemi haqqında bilir və pozulmaları müəyyən etməyi bacarır.**

**Qiymətləndirmə meyarları**

1. Qanın tərkibini şərh edir.
2. Qan dövrəni izah edir.
3. Ürək və tənəffüs orqanlarından danışır.
4. Orqan və hüceyrələrin işində pozulmaları müəyyən edir.

**Təlim nəticəsi 3: Həzm prosesi, həzm orqanlarının quruluşu, qida maddələri, bioloji aktiv maddələr haqqında bilir və pozulmaları müəyyən etməyi bacarır.**

**Qiymətləndirmə meyarları**

1. Heyvanların həzm orqanlarını sadalayır.
2. Qida maddələri haqqında danışır.
3. Maddələr mübadiləsini təsvir edir.
4. Pozulmaları müəyyən edir.

**Təlim nəticəsi 4: Zooloji təsnifat sistemi haqqında bilir.**

**Qiymətləndirmə meyarları**

1. Məməlilər haqqında məlumat verir.
2. Quşlar haqqında danışır.
3. Zərərvericilər və xəstəlik törədicilərindən bəhs edir.



<b>Modulun adı: Heyvanların yemlənməsi</b>
<b>Modulun kodu:</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu bitirdikdən sonra tələbə mühüm yemləri, onların müxtəlif heyvanlar üçün istifadə imkanlarını və heyvanların məhsuldarlığına təsirini qiymətləndirməyi biləcəkdir.
<b>Təlim nəticəsi 1: Mühüm yem bitkilərinin tərkibini bilir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yem bitkiləri haqqında məlumat verir.
2. Yem bitkilərinin tərkibini sadalayır.
3. Yemlərin təsnifatını izah edir.
<b>Təlim nəticəsi 2: Təcrübədə tətbiq edilən yem bitkilərinin qiymətləndirmə sistemini bilir və qiymətləndirmə cədvəllərini işləməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yem bitkilərinin qiymətləndirmə sistemindən danışır.
2. Ümumi və xalis enerji həcmi təsvir edir.
3. Məhsuldarlıq səviyyəsindən asılı olaraq müxtəlif k/t heyvanlarının tələbat normalarını müəyyən edir.
4. Yem bitkilərinin qiymətləndirmə cədvəllərinə əsasən qiymətləndirir.
<b>Təlim nəticəsi 3: Tələbə uyğun yem rasionlarını hesablamağı bilir və bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Minimal və yüksək məhsuldarlığa görə tələbatı müəyyən edir.
2. Yem rasionunun balanslaşmasını təsvir edir.
3. Yem rasionunu hazırlayır.

<b>Modulun adı: Südlük maldarlıq</b>
<b>Modulun kodu: 9</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə südlük maldarlığın ümumi əsaslarını, iqtisadi əhəmiyyətini biləcək, südlük maldarlıqda heyvanların düzgün saxlanması və yetişdirilməsi üçün lazım olan tədbirləri həyata keçirməyi bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Südlük maldarlığın iqtisadi əhəmiyyəti və səmərəliliyini bilir, südlük maldarlıqda əsas gəlir və xərc amillərini müəyyənləşdirir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Südlük maldarlığın iqtisadi əhəmiyyətini izah edir.
2. Südlük maldarlıqda əsas gəlir amillərini müəyyənləşdirir.
3. Südlük maldarlıqda əsas xərc amillərini müəyyənləşdirir.
<b>Təlim nəticəsi 2: Mühüm yem bitkiləri haqqında bilir və yem bitkilərinin qiymətləndirilməsini, yem rasionu hazırlamağı bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yemlərin tərkibi haqqında məlumat verir.
2. Yem bitkilərinin qiymətləndirilməsini həyata keçirir.
3. Tələbata uyğun olaraq düzgün yem rasionunu hazırlayır.
4. Səhv yemləmənin nəticələrini sadalayır.
<b>Təlim nəticəsi 3: Süd istehsalı və süd emalı haqqında bilir və süd istehsalının və emalının iqtisadi səmərəliliyini hesablamağı, sağım prosesini yerinə yetirməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Südün formalaşması prosesi haqqında məlumat verir.
2. Südün tərkibini izah edir.
3. Sağım prosesini həyata keçirir.
4. Süd emalı haqqında danışır.
5. Süd istehsalının və emalının iqtisadi səmərəliliyini hesablayır.

<b>Təlim nəticəsi 4: İnəklərin düzgün saxlanılmasına olan tələbləri bilir və tətbiqini bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Tövlə texnikası haqqında danışır.
2. Tövlədə saxlama formalarını izah edir.
3. Dırnaqlara qulluq işlərini yerinə yetirir.
<b>Təlim nəticəsi 5: Buzov, cavan heyvan və düyələrin yetişdirilməsi haqqında bilir və onların düzgün yetişdirilməsi üçün tədbirlər görməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Buzovun doğulması prosesini izah edir.
2. Buzovların yemlənməsini həyata keçirir.
3. Buzovda olan xəstəliklər və müalicə üsulları haqqında danışır.
4. Düyələrin yetişdirilməsi prosesini izah edir.
5. Yem rasionunun tutulmasını yerinə yetirir.
6. Düyələrdə rast gəlinən xəstəliklər haqqında məlumat verir.
<b>Təlim nəticəsi 6: Qaramalın kökəldilməsi haqqında bilir və yem rasionunun tutulmasını, kökəltmə üzrə əsas gəlir və xərc maddələrinin hesablanmasını bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Qaramalın kökəldilməsi haqqında bilir.
2. Kökəltmə üsullarını sadalayır.
3. Yem rasionunun tutulmasını yerinə yetirir.
4. Kökəltmə təsərrüfatında rast gəlinən xəstəlikləri şərh edir.
5. Kökəltmə üzrə əsas gəlir və xərc maddələrinin hesablayır.
<b>Təlim nəticəsi 7: Yerli cinslərin xüsusiyyətləri, damazlıq işi haqqında bilir və cinsləri qiymətləndirməyi, damazlıq işinin təşkilini bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Azərbaycanda qaramalın cins tərkibi haqqında danışır.
2. Cinsləri qiymətləndirir.

3. Damazlıq işi haqqında məlumat verir.
4. Damazlıq işinin tətbiq üsullarını sadalayır.
5. Damazlıq işinin təşkilini bacarır.
<b>Təlim nəticəsi 8: Qaramalda boğazlıq və balavermə haqqında bilir və boğazlığın təyin edilməsini, doğuşa hazırlığı bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Boğazlıq haqqında danışır.
2. Hövrə gəlməni təyin edir.
3. Doğuşa hazırlığı həyata keçirir.
4. Balavermə pozulmalarını sadalayır.
<b>Təlim nəticəsi 9: Heyvanlarla davranış zamanı təhlükəsizlik tədbirlərini bilir və onlara riayət etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlar ilə davranış qaydalarını sadalayır.
2. Tövlə şəraitində əməyin təhlükəsizliyi qaydalarına riayət edir.

<b>Modulun adı: Qoyunçuluq</b>
<b>Modulun kodu: 10</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu tamamladıqdan sonra tələbə qoyunçuluğun təsərrüfat üçün iqtisadi əhəmiyyətini, qoyunçuluğun əsasları və saxlanma şəraitlərinə olan tələbləri, mühüm damazlıq məqsədlərini və mühüm yerli cinslərin xüsusiyyətlərini biləcək və əldə edilmiş süddən, yundan istifadə etməyi, damazlıq üçün uyğun heyvanları seçməyi, pendir hazırlamağı bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Qoyunçuluğun təsərrüfat üçün iqtisadi əhəmiyyətini və qoyunun saxlanma formalarını bilir.</b>
1. Qoyun əti, yun məhsullarının iqtisadi əhəmiyyətini izah edir.
2. Qoyunların gübrələmədə əhəmiyyətini vurğulayır.
3. Qoyunların tövlədə saxlama formalarını təsvir edir.
4. Otlaqda (yataqda) saxlanma forması haqqında danışır.
5. Tamamlayıcı qoyunçuluğu izah edir.

6. Region üçün mühüm qoyun cinslərini tanıyır.
<b>Təlim nəticəsi 2: Qoyun tövləsinə olan tələbləri bilir və qoyun tövləsini idarə etməyi bacarır.</b>
1. Tövlənin təchizatını müəyyən edir.
2. Tövlənin hava şəraiti və yerə olan tələbatını vurğulayır.
3. Yem, su ilə təchizat və peyinin təmizlənməsi prosesini təsvir edir.
4. Tövlədə görülən gündəlik işləri seçir.
5. Qoyunları yaşa və cinsə görə qruplara ayırır.
<b>Təlim nəticəsi 3: Qoyunların yemə olan tələbatını bilir və yem rasionunu hesablamağı bacarır.</b>
1. Qaba yem, qüvvəli yem ilə yemləməni izah edir.
2. Tövlədə saxlanma forması üçün yem rasionunu hesablayır.
3. Çəmən sahələrinin bölünməsinə təsvir edir.
4. Quzuların yemlənməsini prosesini izah edir.
<b>Təlim nəticəsi 4: Süd istehsalının təbii və texniki faktorlarını bilir və sağılan süddən pendir hazırlamağı bacarır.</b>
1. Südün formalaşması və əldə edilməsi prosesini izah edir.
2. Yel xəstəliklərini müəyyən edir.
3. Südün tərkibi haqqında məruzə edir.
4. Sağım prosesini həyata keçirir.
5. Pendir istehsal edir.
<b>Təlim nəticəsi 5: Qoyunların sağlam saxlanması üçün lazım olan tədbirləri bilir.</b>
1. Gigiyena və dırnaqlara qulluq qaydalarını təsvir edir.
2. Parazitləri müəyyən edir.
3. Parazitlərə qarşı mübarizə tədbirlərini sadalayır.
<b>Təlim nəticəsi 6: Damazlığın əsaslarını bilir və damazlıq heyvanların seçilməsini bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanları qiymətləndirir.

2. Damazlıq məqsədlərini vurğulayır.
3. Damazlıq heyvanların seçilməsini həyata keçirir.
4. Hövrəgəlmə davranışları və hövrəgəlmə prosesini izah edir
5. Mayalanma növlərini sadalayır
<b>Təlim nəticəsi 7: Uğurlu qoyunçuluq üçün heyvanların optimal yetişdirilməsinin əsas şərtlərini bilir.</b>
1. Doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra görüləcək tədbirləri izah edir.
2. Doğuşa köməklik göstərilməsini təsvir edir
3. Yeni doğulmuş quzulara qulluq qaydasını müəyyən edir.
4. Xəstəlikləri sadalayır.
<b>Təlim nəticəsi 8: Qoyunları qırxa bilir və uyğun şəraiti hazırlamağı bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Qırım yerini (otağını) hazırlayır.
2. Quyruğun qırılması və tam qırılmanı nümayiş etdirir.
3. Yunu sortlaşdırır.
4. Qırma aparatına texniki xidməti izah edir.

<b>Modulun adı: Quşçuluq</b>
<b>Modulun kodu: 11</b>
<b>Modulun ümumi məqsədi:</b> Bu modulu bitirdikdən sonra tələbə quşçuluğun formalarını, təsərrüfat üçün iqtisadi əhəmiyyətini, quşçuluğun əsaslarını və heyvanların saxlanma şəraitlərinə olan tələbləri, yetişdirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyi, yemlər və yemlərə olan tələbat haqqında biləcək və quşları düzgün kəsə və satış ucun hazırlamağı bacaracaqdır.
<b>Təlim nəticəsi 1: Quşçuluğun saxlanma formalarının təsərrüfat üçün iqtisadi əhəmiyyətini bilir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Quşçuluğun iqtisadi əhəmiyyətindən danışır.

2. Quşçuluq məhsullarının maya dəyərində təsir edən amilləri məruzə edir
3. Quşçuluğun inkişafı üçün çatışmazlıqların aradan qaldırılması məsələlərini müəyyənləşdirir
<b>Təlim nəticəsi 2: Yumurtalıq quşçuluğun formalarını və quşların saxlanması üsullarını təsvir etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Quşların saxlanması zamanı yuxarı və aşağı temperaturda yarana biləcək mümkün halları müəyyən edir.
2. Tövlənin təchiz edilməsi zamanı nəzərə alınması vacib olan məsələləri sadalayır.
3. Cücələrin tövləyə yerləşdirilməsi və onların düzgün yemlənmə formaları haqqında danışır.
4. Yumurtalıq toyuqların çöldə saxlanması və saxlanma zamanı əməl edilməsi vacib olan qaydaları məruzə edir
<b>Təlim nəticəsi 3: Yumurtanın əhəmiyyəti və toyuqlarda yumurtlama prosesini bilir.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yumurtanın formalaşması fiziologiyası və onun istifadə qaydaları haqqında məlumat verir.
2. Yumurta qabığının quruluşu haqqında təsəvvürlərə malik olur.
3. Yumurtanın çoxalma və qidalanma zamanı əhəmiyyəti barədə danışır.
4. Yumurtada xolesterinin orqanizmə mənfi və müsbət təsirlərini və onun yüksək enerji və qidalılıq qabiliyyətini ifadə edir.
5. Toyuqların öz yumurtalarını dimdikləməsinin başlıca səbələri barədə danışır.
<b>Təlim nəticəsi 4: Yumurtlayan və ətlik toyuqların məhsuldarlığını yüksəltmək üçün antibiotiklər haqqında bilir və məhsuldarlığa uyğun yem rasionunu təyin etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yem amillərinin yumurtanın tərkibinə təsirini qiymətləndirir.
2. Ana toyuqların enerji və qida maddələrinə olan tələbatı hesablayır.
3. Yumurtlayan ana toyuqların günlük vitamin və mineral maddələrə olan tələbatı haqqında məlumat verir
4. Quşların yemlənməsi sistemləri və yemləmə zamanı istifadə olunan zulali yemlər barədə danışır.
5. Toyuqların suya olan günlük tələbatını müəyyən edir.

6. Cücələrin və cavan toyuqların yetişdirilməsi zamanı düzgün bəslənmə və yetişdirilmə qaydalarından istifadə edir
7. Cavan və yumurtlayan toyuqların yetişdirilməsi və saxlanması zamanı gözlənilməsi vacib olan normativləri və yemlik antibiotik normasını müəyyənləşdirir.
<b>Təlim nəticəsi 5: Uyğun quş növlərinin saxlanması və bəslənməsi zamanı onların yemlənməsini bilir və saxlanma qaydalarını tətbiq etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Toyuqların və cücələrin bəslənməsi və onların düzgün yerləşməsi qaydalarını xarakterizə edir.
2. Quşları cinsiyyət qruplarına görə ayırır
3. Ördəklərin saxlanması prosesini göstərir.
4. Qazların saxlanması və effektiv çoxaldılması və yemlənməsi ilə bağlı görülən tədbirləri müəyyən edir.
5. Qaz dəstəsi üçün başçı və çoxaltma məqsədi ilə yumurtaları və romensk qaz cinsini seçir.
6. Hind quşu və onların çoxaldılma saxlanma yemlənməsi qaydaları haqqında məlumat verir.
<b>Təlim nəticəsi 6: Tövlədə gündəlik işlər və tövlənin planlaşdırılması haqqında bilir və ətlik quşçuluq üçün olan tələblərə uyğun tədbirlər görməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Ətlik toyuqların saxlanması və əsas tələblərinin ödənilməsi, onların yerləşmə sıxlığı və sıxlığın çox olması zamanı yaranan nəticələri izah edir.
2. Tövlənin yeri, təchizatı və çatışmazlıqları və kökəltmə tövlələrində işıqlanma və temperatur normalarını müəyyənləşdirir.
3. Broylərlərin suya olan tələbatını miqdarı və onun ətinin kimyəvi tərkibi ilə bağlı qrafik tərtib edir
<b>Təlim nəticəsi 7: Ətlik quşçuluqda məhsuldarlığa və yaş səviyyəsinə uyğun yemə olan tələbi bilir və yem rasionunun tutulmasını bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Broylərlərin saxlanması tələbləri haqqında danışır.
2. Broylərlər üçün yemin sərfiyyatını müəyyənləşdirir.
3. Broylərlərin qida maddələrinə olan tələbatını hesablayır.



<b>Təlim nəticəsi 8: Quşçuluqda yayılmış mühüm xəstəlik və parazitlər haqqında bilir və onlarla mübarizə aparmağı bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Mikroorqanizmlərin quş orqanizmində yayılması yolları və infeksiyanın növlərini sadalayır.
2. İnfeksiyanın baş verməsi və inkişafında makroorqanizmin və xarici mühit amillərinin rolunu və infeksiyon xəstəliklərinin ümumi profilaktikasını müəyyən edir.
3. Parazitar xəstəliklər və onlarla mübarizənin iqtisadi səmərəliliyi haqqında danışır.
4. Quşlarda sinqofilyoz, infeksiyon bronxiti, pasterellyoz, nyukasl ,çiçək xəstəliyi və ona qarşı mübarizə tədbirlərini izah edir.
5. Qazların viruslu enteritis,ördəklərin taun xəstəliyi, klinik əlamətləri,diaqnozu, mübarizə tədbirləri və profilaktikasını nümayiş etdirir.
6. Ev toyuqlarında parazitlik edən eymeriyalar və quşların pulloroz – tiffin (salmonella) diaqnozu, mübarizə tədbirləri və profilaktikasını müəyyənləşdirir.
<b>Təlim nəticəsi 9: Quşları kəsimi ilə bağlı prosesi bilir və tətbiqini bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Quşların tükünün təmizlənməsi, icalatın və yarım icalatın çıxarılması,soyudulması qaydalarını izah edir.
2. Quşların soyudulması, sortlaşdırma və markalanma ,qablaşdırması mərhələlərini gödtərir.
<b>Təlim nəticəsi 10: Heyvanların müdafiəsi qanununu əsas müddəalarını bilir və qaydalara əməl etməyi bacarır.</b>
<b>Qiymətləndirmə meyarı</b>
1. Ev heyvanlarının saxlanması, kəsimi qaydalarını məruzə edir.
2. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsiplərini sadalayır.
3. Məhsulların sahibinə satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ət, heyvan və quş cəmdəklərinin və s.) üzərində nişan qoyulmasını yerinə yetirir.

<b>Modulun adı : Mikrobiologiya və gigiyena</b>
<b>Modulun kodu: 12</b>
<b>Modulun məqsədi:</b> Əmək təhlükəsizliyi tələbləri nəzərə alınmaqla dezinfeksiya işlərinin icrası, yolxudu xəstəliklərə qarşı görülməli tədbirlər, mikroorqanizmlər və onların xüsusiyyətləri, dezinfeksiya və sterilizasiya işləri üzrə bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Yolxucu və zoonoz xəstəliklərə qarşı xüsusi tədbirləri icra edə bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlardan insan yoluxan (zoonoz) xəstəlikləri sadalayır.
2. Xəstəliklər üzrə infeksiyanın insanlara yoluxma formalarını izah edir.
3. Xəstəliklərin yoluxmamasının qarşısını almaq üçün tədbirləri izah edir.
<b>Təlim nəticəsi 2. Mikroorqanizmlər və onların xüsusiyyətlərini şərh edir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Mikroskop, onun növləri və tənzimləmələri, həmçinin istifadə üsullarını izah edir.
2. Bakteriyalar və onların xüsusiyyətlərini bilir.
3. Göbələklər və onların xüsusiyyətlərini bilir.
4. Virusların xüsusiyyətlərini bilir.
<b>Təlim nəticəsi 3. Dezinfeksiya işlərini icra edə bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Təlimata uyğun olaraq dezinfeksiyaya hazırlıq işlərini görür.
2. Qoyun südünün fayadalarını bilir.
3. Şəxsi gigiyena tədbirləri nəzərə almaqla dezinfeksiya işlərini təlimata uyğun olaraq həyata keçirir.
4. Əmək təhlükəsizliyi tədbirlərinə əməl etməklə kimyəvi antiseptik maddələr ilə tədbirləri icra edir.
<b>Təlim nəticəsi 4. Sterilizasiya işlərini icra edir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Sterilizasiya üsuluna uyğun olaraq sterilizasiya üçün hazırlıq işlərini görür.
2. Əmək təhlükəsizliyi tədbirlərinə əməl etməklə isitmə üsulları ilə sterilizasiya işlərini həyata keçirir.
3. Əmək təhlükəsizliyi tədbirlərinə əməl etməklə kimyəvi üsul və maddələr ilə sterilizasiya icra edir.

<b>Modulun adı : Baytarlıq fəaliyyətinin planlanması və sənədləşmə</b>
<b>Modulun kodu: 13</b>
<b>Modulun məqsədi:</b> Baytar həkimin nəzarəti altında gündəlik, həmçinin növbəti günlər və aylar üzrə görülməli işləri planlaşdırmaq, icrasında iştirak etmək və düzgün sənədləşməsinin aparılması üzrə bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Baytar həkimin nəzarəti altında gündəlik, həmçinin növbəti günlər və aylar üçün görülməli işləri planlaşdırır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Gündəlik və növbəti günlər üzrə görülməli işləri planlaşdırır və iş planları hazırlayır..
2. Növbəti aylar üçün görülməli işləri planlaşdırır və iş planları hazırlayır.
3. Aylar üzrə iş planları tərtib edir.
<b>Təlim nəticəsi 2. Baytar həkimin nəzarəti altında görülən işləri sənədləşdirmək</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Gündəlik görülmüş işləri təlimata uyğun sənədləşdirir.
2. Baytarlıq arayışları və hesabatları formalarını bilir və müvafiq olaraq sənədləşdirməyi bacarır.
3. Baytarlıq qeydiyyat jurnalları, sənədlərini düzgün doldurmağı bacarır.

<b>Modulun adı : Zootexniki və zoogigiyenik tədbirlər</b>
<b>Modulun kodu: 14</b>
<b>Modulun məqsədi:</b> Tələbələrə heyvandarlıq qeydiyyatı və identifikasiyası, sürü idarə etmə üsullarının tətbiqi, üsullara uyğun düzgün zootexniki tədbirlər və yemləmənin aparılması, zoogigiyenik tədbirlər üzrə bilik və bacarıqlara yiyələnməsidir.
<b>Təlim nəticəsi 1. Heyvanların identifikasiyası və qeydiyyatı üzrə işlər icra edə bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanların nömrələnməsi işlərinin əhəmiyyətini bilir.
2. Heyvanların qulaq küpəsi və digər üsullarla nömrələnməsini həyata keçirir.

3. Heyvanların cins şəcərəsi və damazlıq göstəricilərinin düzgün qeydiyyatını apara bilir.
<b>Təlim nəticəsi 2. Sürü idarə etmə üsullarını bilir və tətbiq etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. İlk cütləşmə yaşı, həvəsə gəlmə və mayalandırma vaxtlarını izah edir.
2. Doğum və doğum sonrası fəaliyyətləri izah edir.
3. İneklerin sağım və qurutma dövrləri üzrə xüsusiyyətləri izah edir.
4. Heyvanlarda yaş müəyyənləşdirməni həyata keçirir.
<b>Təlim nəticəsi 3. Heyvanlara zoogigiyenik qulluq işlərini icra edir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanların qaşınma, onun əhəmiyyəti və alətlərini bilir.
2. Heyvanların çimizdirilməsinin əhəmiyyəti və təlimata uyğun çimizdirmənin aparılmasını bacarır.
3. Heyvanların dıqnaqlarına qulluğun əhəmiyyəti, tətbiq edilən alət və maddələri bilir.
4. Heyvanlarda buynuz kəsimi və yandırmanın əhəmiyyəti və tətbiq üsullarını bilir.
5. Heyvanların qırımı, əhəmiyyəti və tətbiq üsullarını bilir.

<b>Modulun adı : Süni mayalandırma və doğum</b>
<b>Modulun kodu: 15</b>
<b>Modulun məqsədi:</b> Heyvanlarda həvəsə gəlmə təyini və kontrolu, mayalanmada sinxronlaşma, spermaların düzgün saxlanması və süni mayalanmanın düzgün icrası, boğazlığın müəyyənləşdirilməsi və doğum prosesinə kömək, sağımda gigiyena tələblərinin təmini və mastit xəstəliklərinin qarşısının alınması üzrə bilik və bacarıqlara yiyələnməsidir.
<b>Təlim nəticəsi 1. Heyvanlarında həvəsə gəlmə müəyyənləşdirilməsi və kontrolunu, mayalanma sinxronlaşmasını icra edə bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanların həvəsə gəlmə əlamət və xüsusiyyətləri bilir.
2. Heyvanların ən uyğun mayalandırma dövrünü müəyyən edə bilir.
3. Heyvanlarda mayalanmanın sinxronlaşdırma proqramlarını tətbiq edir.
<b>Təlim nəticəsi 2. Süni mayalanma üçün spermanın düzgün əldə edilməsi, saxlanmasını bilir və düzgün süni mayalanmanı icra etməyi bacarır</b>

<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlardan sperma alınması və spermanın düzgün saxlanması tələblərini izah edir.
2. Azot qablarında spermanın düzgün saxlanması və istifadəsini bilir.
3. Süni mayalanma öncəsi hazırlıqları edir və heyvanların düzgün süni mayalanmasını icra edir.
4. Heyvanlarda döl tutmama səbəblərini izah edə bilir.
<b>Təlim nəticəsi 3. Heyvanlarda boğazlıq təyini və doğuma yardım işlərini icra edir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlarda boğazlıq təyini üsullarını və tələbləri izah edə bilir.
2. Rektal müayinə üsulu ilə heyvanlarda boğazlığın təyin edə bilir.
3. Çətin doğuşlar və onlara köməklik üsullarını izah edir.
4. Doğum prosesinə dəstək tədbirlərində həkimə köməklik göstərir.
5. Doğum sonrası ana və balaya düzgün qulluq tədbirlərini izah edir və tətbiq etməyi bacırır.
<b>Təlim nəticəsi 4. Sağım gigiyenasına olan tələbləri bilir və mastit xəstəliyini təyin edə bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Yel (əmcək) və sağım gigiyenasının əsaslarını izah edir.
2. Yelin fiziki müayinəsi və mastitin təyini izah edir
3. Mastit testi həyata keçirir.
4. Sağımın düzgün təşkili və sağım sonrası gigiyenik qaydaları izah edir.

<b>Modulun adı : Heyvanların inyeksiyası və kliniki xidmətlər</b>
<b>Modulun kodu: 16</b>
<b>Modulun məqsədi:</b> Əmək təhlükəsizliyi qaydalarına riayət etməklə heyvanların təlimata uyğun inyeksiya olunması üçün düzgün tutulması və inyeksiya edilməsi, həmçinin xəstəliklərin diaqnostikası üçün heyvanın müayinəyə hazırlanması və təyin olunan müalicə tədbirlərinin icrası ilə bağlı bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Heyvanların təlimata uyğun inyeksiya olunması üçün düzgün tutulması qaydalarını bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>

1. Böyük və kiçik baş heyvanların ayaq üstə və uzanmış halda düzgün tutulması üsullarını izah edir.
2. Quşların inyeksiya olunması üçün düzgün tutulma qaydalarını izah edir.
3. Ev heyvanlarının (it, pişik və s.) inyeksiya olunması üçün düzgün tutulma qaydalarını izah edir.
<b>Təlim nəticəsi 2. Heyvanların təlimata uyğun inyeksiya etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. İnyeksiya işinin icrası üçün hazırlıq işlərini görür.
2. Dəri altı və dəri içi inyeksiyanı etməyi bacarır.
3. Əzələyə inyeksiyanı icra edir.
4. Damara inyeksiyanı həyata keçirir.
<b>Təlim nəticəsi 3. Heyvanın müayinəyə hazırlanması və təyin olunan müalicə tədbirlərini icra edir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlara punksiya və kateter qoşulması işlərini icra edə bilir.
2. Heyvanlara dərmanların (ağız içinə, əmcəyə, uşaqlığa) tətbiqini icra edir.
3. Heyvanlara serum qoşmağı bacarır.
4. Heyvan yaralarını təmizləmək, sarğı dəyişmək və bandaj taxmaq işlərini icra edə bilir.

<b>Modulun adı : Heyvandarlıq məhsulların nümunələrin götürülməsi və ekspertizası</b>
<b>Modulun kodu: 17</b>
<b>Modulun məqsədi:</b> Əmək təhlükəsizliyi qaydalarına riayət etməklə heyvanların təlimata uyğun olaraq xəstəliklərin diaqnostikası üçün müayinəyə hazırlanması, laboratoriya nümunələri götürmək və müxtəlif ekspertiza işlərinin icrası ilə bağlı bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələri hazırlamaq, göndərilmək və alınmış nəticələri təhlil etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələrin hazırlanması qaydalarını sadalayır.

2. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələr üçün sifariş blanklarının doldurulması qaydalarını şərh edir.
3. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələri (orqan nümunəsi, sidik və nəcis nümunəsi, süt nümunəsi və s.) hazırlayır.
4. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələr üzrə qan almağı bacarır və nümunələri hazırlayır.
5. Nümunələrin analiz üçün kənar laboratoriyalara göndərilməsi qaydaları və alınmış cavabları izah və təhlil edir.
<b>Təlim nəticəsi 2. Baytar həkimin rəhbərliyi altında müxtəlif baytarlıq nəzarəti və sanitar ekspertiza işlərini həyata keçirməyi etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvan kəsiminə baytarlıq nəzarəti qaydalarını sadalayır.
2. Sanitar ekspertizasının forma və üsullarını sadalayır.
3. Baytar həkimin nəzarəti ilə heyvan kəsiminə baytarlıq nəzarəti prosesini və sanitar ekspertizasını həyata keçirir.
4. Ev heyvanlarının axtalanması üsul və qaydaları sadalayır.

<b>Modulun adı : Xəstəliklərlə mübarizə tədbirləri</b>
<b>Modulun kodu: 18</b>
<b>Modulun məqsədi:</b> Tələbəyə peyvəndləmə, xəstəlik materialını götürmə, biotəhlükəsizlik tədbirləri, xəstəlik yaranan ərazi üzrə baytarlıq tədbirləri, zoonoz və zoonoz olmayan xəstəliklər, quşlarda epidemik xəstəliklər, daxili və kənar parazit xəstəliklərə qarşı mübarizə tədbirləri ilə bağlı bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Heyvanların peyvəndlənməsi üzrə tədbirləri icra etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Peyvənd növləri və onların saxlanma şəraiti ilə bağlı məlumatları bilir.
2. Peyvəndin heyvan orqanizminə faydası və tətbiq üsullarını sadalayır.
3. Müxtəlif növ peyvəndləri vura bilir.
<b>Təlim nəticəsi 2. Müxtəlif xəstəlik materialını götürməyi etməyi bacarır</b>

<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvan orqanlarından nümunə götürmək qaydasını izah edir.
2. Müxtəlif erkək və diş heyvanlardan peyin, nəcis və sidik nümunəsi götürmək qaydasını izah edir.
3. Dəri hissəsindən və tük nümunələri götürmək qaydasını izah edir.
4. Süd nümunələri götürmək qaydasını izah edir.
<b>Təlim nəticəsi 3. Biotəhlükəsizlik tədbirlərini icra etməyi bacarır</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Heyvanlara xəstəliklərin yoluxma mənbələrini sadalayır.
2. Təsərrüfatlarda yolxucu xəstəliklərin önənməsi üzrə görülməli tədbirləri izah edir.
3. Məvbur məlumat verilməli xəstəlikləri sadalayır və xəstəliyə qarşı düzgün karantin tədbirlərini izah edir.
4. Tibbi tullantıların zərərsiz hala gətirilməsi və düzgün atılması qaydalarını izah edir.
5. Həşərat və gemiricilərə qarşı mübarizə tədbirlərini izah edir.
<b>Təlim nəticəsi 4. Zoonoz və zoonoz olmayan xəstəliklərə qarşı mübarizə tədbirlərini bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Tuberkuloz xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
2. Bruselyoz xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
3. Qarayara xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
4. Quduzluq xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
5. Dabaq xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
6. Qoyun və keçilərdə çiçək və vəba xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
<b>Təlim nəticəsi 5. Quşlarda epidemik xəstəliklərə qarşı mübarizə tədbirlərini bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Neukasl xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
2. Toyuq vəbası xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
3. Quşlarda salmonella xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
<b>Təlim nəticəsi 6. Daxili və kənar parazit xəstəliklərə qarşı mübarizə tədbirlərini bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Trematodların səbəb olduğu xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
2. Sestodların səbəb olduğu xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.



3. Nematodların səbəb olduğu xəstəliyi və onunla mübarizə tədbirlərini izah edir.
4. Ev heyvanlarda çox müşahidə edilən parazitlər və onlara qarşı mübarizə tədbirlərini izah edir.
5. Kənar parazitlərə qarşı mübarizə üçün dərmanların tətbiqi üsullarını izah edir.

<b>Modulun adı : Ev heyvanları xəstəlikləri və müalicəsi (PET heyvanlar)</b>
<b>Modulun kodu: 19</b>
<b>Modulun məqsədi:</b> Pişik və itlərə qulluq və qidalandırma, tualet və baza itaət təlimi, tutuquşu, göyərçin, dovşan və akvaryum balıqları saxlanması üzrə bilik və bacarıqlara yiyələnməkdir.
<b>Təlim nəticəsi 1. Pişik və itlərə qulluq və qidalandırma, tualet və baza itaət təlimi üçün qaydalarını bilir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Geniş yayılmış it və pişik cinsləri və onların xüsusiyyətlərini izah edir.
2. İt və pişiklərin düzgün qidalandırılması, dırnaq qulluq işlərini və çimizdirilməsini icra edir.
3. İt və pişiklərə tualeti düzgün edilməsini öyrədir.
4. İtlərdə müxtəlif komandalar (otur, dur, gəl, gözlə və s.) üzrə öyrədilməsini icra edir.
<b>Təlim nəticəsi 2. Tutuquşu və göyərçin saxlanması üzrə bilik və bacarıqlara sahibdir</b>
<b>Qiymətləndirmə meyarları</b>
5. Tutuquşu və göyərçin cinsləri və onların xüsusiyyətlərini izah edir.
6. Tutuquşu və göyərçin saxlanması üzrə tələbləri sadalayır və qulluq işlərini icra edir.
7. Tutuquşu və göyərçin yetişdirilməsi və çoxaldılmasını izah edir.
<b>Təlim nəticəsi 3. Dovşan saxlanması üzrə bilik və bacarıqlara sahibdir</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Dovşan cinsləri və onların xüsusiyyətlərini izah edir.
2. Dovşan saxlanması üzrə tələbləri sadalayır və qulluq işlərini icra edir.
<b>Təlim nəticəsi 4. Akvarium baqıqların yetişdirilməsi üzrə bilik və bacarıqlara sahibdir</b>
<b>Qiymətləndirmə meyarları</b>
3. Akvarium şəraitinin istifadəyə uyğun hazırlanmasını həyata keçirir.
4. Su bitkiləri və balıq növlərini sadalayır və fərqləndirir.
5. Balıqlara qulluq işlərini icra edir və balıqlarda sıx görülən xəstəlikləri ayırd edə bilir.

<b>Modulun adı : İstehsalat təlimi / İstehsalat təcrübəsi</b>
<b>Modulun kodu: 20 / 21</b>
<b>Təlim nəticəsi 1</b>
<b>Qiymətləndirmə meyarları</b>
1. Mikroskop altında bakteriya və göbələkləri araşdırır.
2. Tövlə və heyvandarlıq ləvazimatlarının dezinfeksiya işlərini təlimata uyğun olaraq həyata keçirir.
3. Əmək təhlükəsizliyi tədbirlərinə əməl etməklə kimyəvi antiseptik maddələr ilə tədbirləri icra edir.
4. Əmək təhlükəsizliyi tədbirlərinə əməl etməklə isitmə və kimyəvi üsullar ilə sterilizasiya işlərini həyata keçirir.
5. Baytarlıq qeydiyyat jurnalları, sənədlərini düzgün doldurur.
<b>Təlim nəticəsi 2</b>
6. Heyvanların qulaq küpəsi və digər üsullarla nömrələnməsini həyata keçirir.
7. Doğum və doğum sonrası fəaliyyətləri icra edir.
8. Heyvanlarda yaş müəyyənləşdirməni həyata keçirir.
9. Heyvanların təlimata uyğun çimizdirilməsini həyata keçirir.
10. Heyvanların dıqnaqlarına qulluq işlərini icra edir.
11. Heyvanlarda buynuz kəsimi və yandırmasını həyata keçirir.
12. Heyvanların qırımını icra edir.
<b>Təlim nəticəsi 3</b>
13. Heyvanlarda mayalanmanın sinxronlaşdırma proqramlarını tətbiq edir.
14. Süni mayalanma öncəsi hazırlıqları edir və heyvanların düzgün süni mayalanmasını icra edir.
15. Rektal müayinə üsulu ilə heyvanlarda boğazlığın təyin edə bilir.
16. Doğum prosesinə dəstək tədbirlərində həkimə köməklik göstərir.
17. Doğum sonrası ana və balaya düzgün qulluq tədbirlərini icra edir.

18. Mastit testi həyata keçirir.
<b>Təlim nəticəsi 4</b>
19. Heyvanların inyeksiya olunması üçün düzgün tutulmasını icra edir.
20. Dəri altı və dəri içi inyeksiyanı etməyi bacarır.
21. Əzələyə inyeksiyanı icra edir.
22. Damara inyeksiyanı həyata keçirir.
23. Heyvanlara punksiya və kateter qoşulması işlərini icra edə bilir.
24. Heyvanlara dərmanların (ağız içinə, əmcəyə, uşaqlığa) tətbiqini icra edir.
25. Heyvanlara serum qoşmağı bacarır.
26. Heyvan yaralarını təmizləmək, sarğı dəyişmək və bandaj taxmaq işlərini icra edə bilir.
<b>Təlim nəticəsi 5</b>
27. Kənar laboratoriyalara analizə göndəriləcək nümunələr üzrə qan almağı bacarır və nümunələri hazırlayır.
28. Müxtəlif növ peyvəndləri vura bilir.
29. Heyvan orqanlarından nümunə götürür.
30. Müxtəlif heyvanlardan peyin, nəcis və sidik nümunəsi götürür.
31. Dəri hissəsindən və tük nümunələri, süd nümunələri götürür.
32. Tibbi tullantıların zərərsiz hala gətirilməsi və düzgün atılmasını icra edir.
<b>Təlim nəticəsi 6</b>
33. Həşərat və gəmiricilərə qarşı mübarizə tədbirlərini icra edir.
34. Tuberkuloz xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
35. Bruselyoz xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
36. Qarayara xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
37. Quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
38. Dabaq xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
39. Qoyun və keçilərdə çiçək və vəba xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
40. Nyukasl xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
41. Toyuq vəbası xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
42. Quşlarda salmonella xəstəliyinə qarşı mübarizə tədbirlərini icra edir.
43. Trematodların səbəb olduğu xəstəliklərə qarşı mübarizə tədbirlərini icra edir.
44. Sestodların səbəb olduğu xəstəliklərə qarşı mübarizə tədbirlərini icra edir.

45. Nematodların səbəb olduğu xəstəliklərə qarşı mübarizə tədbirlərini icra edir.

46. Parazitlərə qarşı mübarizə üçün dərmanları tətbiq edir.